

“Unudulmaz görüşlər”

TALEYİMİZİN KİTABI



Bu günlərdə Xalq yazıçısı Anarın “Unudulmaz görüşlər” (“Elm və təhsil” nəşriyyatı, 2019) kitabını oxudum. Yeni-yətməlik çağılarimdə böyük şairimiz Rəsul Rza və Nigar Rəfibəylinin ömr yoldan bəhs edən “Sızzız” xatirə-romanını, bir neçə il bundan önce sevgisi qəlbimdə əbədi yaşıyan Nazim Hikmət haqqında yazdığı “Kərəm kimi” romanını necə böyük həyəcanla, qurur, kədər, sevinc, nisgil qarışığı bir hissələrə oxumuşdumsa, “Unudulmaz görüşlər” də yaddaşimdə belə unudulmaz təessüratlar buraxdı.

İndi bu sətirləri yazarkən xəyalım öten əsrin 80-ci illərinə qayıdır. Anarın “Dünya bir pəncərədir” kitabı kəndimizdəki kitab mağazasından almışdım və o kitab o gündən təbu gənə qəder (30 ildən artı bir dövr ərzində) mənim ən çox sevdidim kitablardan olub. Məhz həmin kitabı oxuyandan sonra içimdə yazıçı olmaq istəyi yarandı. Xatırlayıram, anam mənə bahalı qələm, bloknot, atamsa yazı makinası almışdı. Onda cəmi-cümlətəni 14 yaşım vardı... “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı haqqında təssüratımı ümumi dəftərə yazmışdım. Əlbəttə, bu yazı orta məktəb şagirdinin həvəskar qeydlərində başqa bir şey deyildi. Amma o yazı mənimcün son dərəcə qiymətli bir xatirədir və bu gün də həmin dəftəri arxivimde qoruyub saxlayıram.

“Unudulmaz görüşlər” kitabını oxuyanda da eyni hissələri yaşadım, duyğulandım. Anarın yaradıcılıq bioqrafiyasına nəzər salanda görürük ki, o, daim milletimizin taleyində müstəsna rolu olmuş böyük şəxsiyyətlərin obrazını yaradıb. Dədə Qorqud, Mirzə Cəlil, Üzeyir bay Hacıbəyli, Hüseyin Cavid, Mirzə Fətəli Axundzadə... Nəsimi haqqında “Şairin hünəri”, Şah İsmayıllı Xətai haqqında “Şairin zəfəri”, Füzuli haqqında “Şairin kədəri” esselerini yazıb ki, bu esseler ədəbiyyatşunaslığımızın döne-döne müraciət etdiyi fundamental mətnlərdir.

Anar stilistikasının məhrəmliyi, portret yaratmaq ustlığı, ilk baxışda çox yaxşı tanıdığımız şəxsiyyətin görünməyən tərəflərinə yazıçı ustlığı, iti müşahidə qabiliyyəti ilə qələmə alması bu kitaba - “Unudulmaz görüşlər”ə müstəsnalıq qazandır. Bu kitab Azərbaycan dövlətçiliyinin qurucusu, ulu öndərimiz Heydər Əliyevə həsr olunub. Bizim mənsub olduğumuz nəsil son dərəcə mürekkeb, ziddiyətli bir dövrün şahidi olud. Gölzərlimizin öündə nəhang bir imperiya çökdü və bu çöküşdən əvvəl müttəfiq respublikalarda münaqişə ocaqları çatıldı, insanlar yurdunuvasından didərgin düşdü, Qanlı yanvar faciəsi yaşandı. Ondan əvvəl Almatıda, Tbilisidə sovet qoşunları dinc insanları qanına qəltən eləmişdi. Qarabağ torpağı qəsəbkər ermənilər tərefindən işğal olundu. Bakı siyasi təlatümlər burulğanında çababayırdı. Ölək parçalanmaq təhlükəsi qarşısında idi. Bizim gəncliyimiz bu burulğanlar içinde keçdi. Və nəhayət, xalq öz liderini seçdi. Xalqı bu fəlakətlərdən xilas edəcək yeganə şəxsiyyət Heydər Əliyev idi. Onun

qayıdışı ilə Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoydu. Bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin sərt, qətiyyətli, yorulmaz fəaliyyəti nəticəsində yenidən quruldu, inkişaf etdi, dövlətçiliyin əsasları, azərbaycançılıq ideologiyası yaradıldı.

Bütün bunlar haqqında çox de-

yilib, çox yazılib. Anar müəllim isə bu dahi şəxsiyyətlə mütəmadi ünsiyyətdə olub, onu müxtəlif situasi-

yalarда müşahidə edib, onun Azərbaycan ədəbiyyatına, özünə və di-

ğer yazıçılarımıza dikkət ve qayğı-

sinin canlı şahidi olub. Kitabda büt-

tün bunlar öz əksini tapıb. Anar Heydər Əliyevin hakimiyətinin bi-

rinci dövründə də (1969-1982), ikin-

ci dövründə də (1993-2003), çətin-

liliklərə dolu Naxçıvan dövründə də

(1990-1992) qısa zaman fasılələriylə onunla ənsiyyətdə olmuş, onunla uzun-uzadı səhəbtər etmiş, fikir

mübadiləsi aparmışdı. Görkəmli ya-

ziçi Ulu Önderlər məhrəm səhəbtərləri

zamanı onun ali insani keyfiyyətlərini nəzərdən qaçırıbmışdı, Azə-

rbaycan ədəbiyyatı, mədəniyyəti

üçün son dərəcə faydalı olan bu

səhəbtərləri gələcək üçün isti-isti

gündəliyinə qeyd etmişdi. Tarix

həm də yazıçıların qələmində yazı-

lır. “Unudulmaz görüşlər” ilginc fakt-

tlarla zengindir.

Anar müəllim hələ gənc yaşı-

rından öz əsərləri ilə Azərbaycan

ədəbiyyatında böyük nüfuz qazan-

mışdı. 1980-ci ildə “Şəhərin yay

günü” pyesine görə Azərbaycan

Dövlət mükafatına layiq görülmüş-

dü. Yeri gəlmışken, bu pyesi de

haqsız hücumlardan qoruyan məhz

Heydər Əliyev olmuşdu. Eyni za-

manda böyük şairimiz Rəsul

Rzani, Bəxtiyar Vahabzadəni təh-

lükəldən qorumuş, onlara layiq

olduğu dəyəri vermişdi. Belə fakt-

ların sayı-hesabı yoxdur. O, ədə-

biyyatımızın himayədarı idi. 1981-

ci ildə İmran Qasımov vəfat eden-

dən sonra Yazıçılar Birliyinə yeni

sədr seçiləsi məsəlesi müzakirə

olunanda Heydər Əliyevin məslə-

hətələşdiyi şəxslərdən biri de Anar

idi. Bu inam və etibarı Anar öz ya-

radıcılığı və sağlam, vicdanlı ədəbi

mövqeyi ilə qazanmışdı. Qurultay-

qabağı Heydər Əliyevin onunla və

bir neçə yazıçı ilə səhəbtəri haqda

kitabda təfsilati ile yazılıb. Yazıçı-

ların Şüvəlandakı Yaradıcılıq Evin-

də, Şuşada Vaqifin məqbərəsinin

açılışında Ulu Öndərin yazıçılarla

son dərəcə səmimi ortamda səhəb-

tərəlli, şüx zarafatları da bu kitab-

da öz əksini tapıb. Əlbəttə, bu gö-

rüşlər ədəbiyyatımızın inkişafına stimul verirdi, yazıçılarda ruh yüksəkliyi, motivasiya yaradırdı, yeni əsərlərin yaranmasına səbəb olurdu. Mütəmadi olaraq yazıçılardan qayğıları ilə maraqlanırdı, işinin çoxluğununa baxmayaraq vaxt təpib ədəbi qəzet ve jurnalları diqqətlə izleyirdi. Əksər yazıçılarımızın yaradıcılığına bələd idi. 90-ci illərdə “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat qəzeti” uzun fasılələrlə nəşr olunurdu. Bu nəşrlərin mütəmadi çap olunması üçün də köməyini əsirgəmədi, bu ədəbi orqanları dövlət büdcəsinə saldırdı. “Unudulmaz görüşlər” kitabı bu faktlarla zəngindir.

Bir maraqlı məqam. Anar yazır:

“...1995-ci il avqustun axırlarında “Manas” dastanının 1000 illik yubileyinə Bişkekə getdi. Burada da tentənli iclasda Heydər Əliyev əsl filolog kimi “Manas”ın ədəbi və tarihi əhəmiyyətindən, türk xalqlarının ortaq bədii dəyərlərindən danışıdı. Yubileyə Türkiyənin və türkidlə dövlətlərin başçıları gəlmişdi. Onların zirvə toplantısına prezyidentimiz məni və Yusif Səmədoğlunu da dəvət etmişdi. Hamisindən məntiqli və müdrik Heydər Əliyevin danişdığını müşahidə edəndə qurur duyurdug”. (səh.159)

Məhz həmin görüşdə Dədə Qorqudun 1300 illik yubileyinin keçirilməsi ideyası yaranır. Ulu Önder Anara deyr ki, Bakıya gələndə bu barədə təkliflərini yaz.

“Bakıda Xarici İşlər naziri Həsən Həsənovun və mənəm imzaladımla Dədə Qorqud yubileyi haqqında təkliflərimizi yazdıq”. Beləcə, Dədə Qorqudun 1300 illik yubileyinin keçirilməsi təsdiqləndi. Bundan sonra prosesi yazmağa ehtiyac yoxdur. Bu fakt YUNESKO tərəfindən də qəbul edildi və yubiley yüksək səviyyədə qeyd edildi. Bütün bu faktlar Heydər Əliyevin öz xalqına, xalqın tarixinə, mədəniyyətinə, onun mənəvi dəyərlərinə nə qədər ürekdən bağlı olduğunu parlaq təzahürür.

Kitaba “Memuar ədəbiyyatının dəyəri örneyi” adlı “Ön söz” yazmış AYB katibi Rəşad Məcid çox haqlı olaraq qeyd edir ki, “...Heydər Əliyevin mədəniyyət və incəsənətə, ədəbiyyatla bağlılığı qətiyyən onun rəsmi fəaliyyəti, tutduğu siyasi vəzifə və ictimai mövqə ilə məhdudlaşdırmır. Bu münasibətin mənbəyinin ruhi bağlılıq, mənəvi tələbat və yüksək zövq olduğu saysız tutarlı faktlarla təsdiqlənib. Biz bu görkəmli dövlət adəminin müasirləri kim dəfələrlə görmüş və əmin olmuşuq ki, sənətə, ədəbi prosesə diqqət ayırmalı Heydər Əliyev üçün işdən dəha çox, həyat tərzi, gündəlik yaşamının əhəmiyyətli bir hissəsidir”. (“Unudulmaz görüşlər”. səh.7)

Bu ilin iyul ayında Ulu Öndərin hakimiyətə gelmişinin 50 il tamam olur. “Unudulmaz görüşlər” kitabı həm də bələdərətərəfən dəyəri bir töhfədir. Mən onun ölkəyə rəhbərlik etdiyi dövrə dənyaya gelmişəm, hərbi xidmet zamanı onun əsgəri olmuşam, onun sərəncamı ilə Ordudan tərkis edilmişəm. “İki sahil” qəzetinde çalışarken onun keçirdiyi müşavirələrdə, konfranslarda istirak etmişəm. Azərbaycan onun rəhbərliyi altında qızdırılmış bir dövlətə çevrildi. Bizim nəsil bu baxımdan xoşbəxtidir ki, bu şərfli tarixi dönmə şəhidlik etdi. Anarın “Unudulmaz görüşlər” kitabı, həmçinin bu nöqtəyi-nəzərdən mənim üçün misilsizdir. Bu kitab həm də bizim taleyiimizin kitabıdır.

Kənan Hacı,
Yazıçı, Azərbaycan Yazıçılar
Birliyinin üzvü